

Deponentin qiymətli kağızlarının saxlanması üzrə xidmətlərinin göstərilməsi barədə

Müqavilə № _____

Bakı şəhəri

“___” _____ 20__ - _ il

Bir tərəfdən, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən **Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi** (bundan sonra «MDM» adlandırılacaq), İdarə Heyəti sədrinin birinci müavini **Fəxriyar Həsən oğlu Cabbarovun** şəxsində və digər tərəfdən qiymətli kağız mülkiyyətçisi _____ şəxsində təmsil olunan (bundan sonra «deponent» adlandırılacaq) (bundan sonra birlikdə «Tərəflər» adlandırılacaq) aşağıdakılar haqqında Müqavilə bağladılar.

1. Müqavilənin məzmunu

- 1.1. MDM deponentin tapşırığı əsasında Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və öz Nizamnaməsinə uyğun olaraq aşağıda qeyd olunan xidmətləri göstərməyi, deponent isə göstərilən xidmətlərin müqabilində MDM-in qüvvədə olan tarif cədvəlinə uyğun xidmət haqqının ödənilməsinə öz üzərinə götürür:
 - 1.1.1. Deponentin qiymətli kağızlarının saxlanması və onlara hüquqların, habelə öhdəliklərlə yüklənməsi faktlarının uçotunun və qeydiyyatının (təsdiq etmə) aparılmasını təmin edir;
- 1.2 Bu Müqaviləyə görə MDM tərəfindən deponentə dair üzərinə götürülən xidmət növləri yalnız deponentin rəsmi müraciəti ilə həyata keçirilir.
- 1.3 Bu Müqavilənin bağlanması qiymətli kağızlar üzrə mülkiyyət hüququnun MDM-ə keçməsinə əsas vermir.
- 1.4 MDM tərəfindən deponentə göstərilən xidmətlərə görə hesab təqdim edildiyi tarixdən 2 (iki) bank günü ərzində ödəniş həyata keçirilməlidir.

2. Tərəflərin hüquq və vəzifələri

2.1. MDM-in hüquqları:

- 2.1.1. Tarif cədvəlinə birtərəfli qaydada dəyişikliklər və əlavələr etmək;
- 2.1.2. Qanunvericiliklə nəzərdə tutulmuş hallarda hesablar üzrə məlumatları açıqlamaq.

2.2. MDM-in vəzifələri:

2.2.1. Deponentin yazılı müraciəti əsasında qüvvədə olan tarif cədvəlinə uyğun olaraq aşağıdakı xidmətləri göstərmək:

- qiymətli kağızların saxlanması üçün hesabların açılması;
- deponentə və ya onun səlahiyyətli nümayəndəsinə depo hesabından çıxarışın təqdim edilməsi;
- deponentin tapşırığı əsasında saxlamada olan qiymətli kağızlarla əməliyyatların həyata keçirməsi;
- saxlanılan qiymətli kağızların təhlükəsizliyini və hesablar üzrə məlumatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada məxfiliyini təmin edilməsi;
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş digər həyata keçirmək.

2.4. Deponentin hüquqları:

2.4.1. öz hesabına dair hər hansı bir məlumatı MDM-dən almaq;

2.4.2. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqlar;

2.5. Deponentin vəzifələri:

2.5.1. Deponentə dair dəyişikliklər baş verdikdə aidiyyəti məlumatları(sənədləri) MDM-ə təqdim etmək;

2.5.2. bu Müqavilənin 1.4-cü maddəsində göstərilmiş müddətdə MDM-in qüvvədə olan tarif cədvəlinə uyğun olaraq xidmət haqqını ödəmək.

3. Müqavilənin müddəti

3.1. Bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 (bir) il ərzində qüvvədə qalmış hesab edilir. Bu Müqavilənin müddətinin bitməsinə 30 (otuz) təqvim günü qalmış ona xitam vermək haqqında hər hansı bir Tərəfin yazılı müraciəti olmadıqda və deponent tərəfindən xidmət haqqı tam şəkildə ödənildikdə, bu Müqavilə əlavə olaraq daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir.

3.2. Deponent bu Müqavilə üzrə xidmət haqqını Müqavilənin müddətinin bitməsinə 20 təqvim günü qalmış tam həcmdə ödəmədikdə, MDM xidmətlərin göstərilməsini dayandırır və bu haqda deponentə yazılı şəkildə məlumat verir. Deponent

xəbərdarlıqda göstərilən tarixdən 10 bank günü ərzində ödənişi həyata keçirmədikdə bu Müqavilə birtərəfli qaydada MDM tərəfindən ləğv edilir.

4.Əlavə şərtlər

- 4.1. Bu Müqavilə 2 (iki) nüsxədə Azərbaycan dilində tərtib olunmuşdur və hər iki nüsxə eyni hüquqi qüvvəyə malik olmaqla biri MDM-də, digəri deponentdə saxlanılır.

Tərəflərin hüquqi ünvanı və rekvizitləri:

Azərbaycan Respublikasının

Milli Depozit Mərkəzi:

VÖEN: 9900012631

Ünvanı: AZ1025,Bakı ş., Babək pr., 12A
(Babək plaza, C bloku, 9-cu mərtəbə)

Deponent:

Şəx.vəsiqəsi: AZE _____

Ünvan : _____

Bank rekvizitləri:

H/H AZ37AVRA35090009440000002207

“Bank Avrasiya” ASC

VÖEN 1700792251

Kod: 505129

M/h: AZ48NABZ01350100000000072944

S.W.I.F.T.: AVRAAZ22

F. Cabbarov

İdarə Heyəti sədrinin birinci müavini
